

Fransanın dövlət siyasətinə ləkə vuran ermənipərəstlik

İkinci Qarabağ müharibəsinin reallıqlarından biri Fransanın özünü ifşa etməsi oldu. Müharibənin ilk günlərindən Prezident Emmanuel Makron ölkəsinin neytrallığını unudaraq tam ermənipərəst siyasət yürütdü. Əlbəttə, onun bu addımı Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında heç bir uğur qazanmayaraq iflasa uğradı.

Makronun anti-Azərbaycan mövqeyi Ermənistanın kapitulyasiya barədə məlum sənəd imzalandıqdan sonra da davam etməkdədir.

Paşinyan Makronla əlaqə saxlamağa niyə təşəbbüs etməyib?

Ermənistanın “Qraparak” qəzeti yazır ki, baş nazir Nikol Paşinyanın təslim olma aktını imzaladıqdan bir neçə gün sonra Fransa Prezidenti erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. Makron Fransa ermənilərinin Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib. Sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışları ilə bağlı şübhələrini gizlətməyib.

Fransanın dövlət siyasətinə ləkə vuran ermənipərəstlik

Əvvəli 1-ci səh.

O, müharibe zamanı dəfələrlə baş nazirlə elaqə saxladığı, öz dəstəyini təklif etdiyini, hətta SMS mesajlar yazdığını da nəzərə çatdırıb. Bildirib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla elaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makronu xüssüsile təccübəldirib ki, Paşimyan nə noyabrin 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əla-qə saxlayıb: "Axi mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahis etməyib?"

Öslində Paşinyan Fransanın və Makronun Ermənistana kömək edə bilmək imkanlarından uzaq olduğunu başa düşürdü. Paşinyan Fransa Prezidentinin İlham Əliyevin qətiyyəti qarşısında çıxılmaz vəziyyətə düşdүünü də bilib. Onu da anlayıb ki, Fransanın Prezidentinin bəyanatları, zəngləri heç nəyi həll etmir. Elə buna görə də Makronla əlaqə saxlamağa təşəbbüs göstərməvib.

Qəzətin təqdim etdiyi faktlar isə Makronun qatı ermənipərest, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasetinin daşıyıcısı olduğunu sübüt edən mühüm faktlardır. Makron Fransanın ATƏT-in Minsk gruпу hemsədri mandatını

yalnız Ermenistanın maraqlarını müdafiə etmek çərçivəsində qayrayıır. Vasitəçi olan bir ölkənin belə mövqeyi dəstəkləməsi onun bitərəfliliyini tam şübhə altına alır. Bu, illerdir Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyinin ciddi əsaslara söykəndiyini ortaya qoyur.

Fransa problemin hællini
hælə də hæzm edə bilmir

Bu gün də Ermənistanın mühabirədəki məğlubiyyətini həzm edə bilməyən dövlətlərden biri Fransadır. Bunu ölkə parlamentinin qəbul etdiyi qətnamələr də təsdiq edir. Lakin məğlubiyyətin rəmzi olan, Fransanın dövlət siyasətinə ləkə vuran həmin bədnəm qətnamələr Azərbaycan üçün adı kağız parçasından başqa bir şey deyil.

Bele bir qətnamənin qəbul edilməsi göstərdi ki, bu ölkə öz imperialist xislatına uyğun olaraq Ermənistanın işğalçılıq siyasetinə açıq dəstək verir, beynəlxalq hüquqa qarsı hörmətsizlik edir.

Fransanın hakim siyasi dairelerinin Ermənistana "sevgisi" anlaşılındır. Bu ölkədə erməni lobbisi bir çox məsələləri həll edə bilir. Fransa Prezidenti də, ölkənin parlamenti də maraqlarını erməni lobbisinin, ermənipərest dairələrin istəklərinə uyğunlaşdırır. Bu isə Fransanın bir dövlət kimi nüfuzunu əhəmiyyətli dərəcədə zədələyib.

Fransadaki erməni lobbisinin və onların tapşırıqlarına uyğun dəvəranan Makronu Azərbaycan və Türkiyənin güclənməsi, birləşmə nümayiş etdirməsi ciddi narahat edir. Məlum olduğu kimi, artıq Qərb və bəzi Avropa ölkələri dünya siyasi arenasında öz dominantlığını itirməkdədir. Bu gün ayrı-ayrı dövlətlər yerləşdikləri bölgənin və regionun nüfuz sahibinə çevrilirlər. Türkiyənin son illerdə bölgədə, ümumilikdə dünyada nüfuzunun və mövqelərinin artdığı faktıdır. Bəzi ölkələrdə baş qaldıran siyasi gərginliklər, həkimiyət deyişiklikləri fonunda Türkiyənin nüfuz dairəsinin artması dünyada etiraf olunan reallığdır.

Türkiye hem de NATO-nun üz-
vü kimi aparıcı mövqe'ye malikdir.
Tebii ki, imperializm nostaljiyasını
hèle unutmayan Fransa Türkiye'nin
nüfuz savaşındaki qalibiyetinden
rahat ola bilmir. Eyni zamanda iqtisadi
böhran dövrünü yaşayan Avro-
zonanın qonşuluğunda bir müsəlman
dövlətinin sürəti inkışafı bəzi
Avropa ölkələrində, o cümlədən
Fransada siyasi dairelər tərefindən
qısqançılıqla qarşılılanır. Fransa Rusiya
ve Türkiye'nin münaqişənin
həlli ilə bağlı feallığına olan qısqançılığını
gizlətmir və bu ölkələrin göstərdiyi
səylərin müsbət nəticəsin-
dən ciddi narahat olduğunu addımları
ile nümayiş etdirməkdədir.

Ümumiyyətlə, Fransa Prezidenti həm müharibə günlərində, həm də ondan sonra göstərdi ki, haqsızlığın və işgalçının yanındadır. Bundan uduzan isə bütövlükde Fransadır.

Ermənistan Prezidenti baş naziri
güzəştə getməyə çağırıldı

Ermenistanda cərəyan edən son proseslərin təhlili bu ölkə daxilində ictimai-siyasi müstəvidə gərginliyin yenidən artan xətt üzrə getdiyini göstərir. Bütün bunlara əsas səbəb növbədən kənar parlament seçkili ilə bağlı iqtidar ve müxalifət düşərgəsində yaranan fikir ayrılığıdır. Baş nazir Nikol Paşinyanın erkən parlament seçkili keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib.

Ümumiyyetlə, 44 günlük mühabirə və acı məğlubiyyət Ermenistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olmuş, ölkədə daxili qarşışdırma pik həddə çatmışdı. Bu gün Ermənistanda reallıq həm də ondan ibarətdir ki, pandemiya və müharibədəki məğlubiyyət fonunda ölkənin sosial-iqtisadi tənzəzzülü sürətlənib. Vəziyyət göstərir ki, işgalçı ölkənin əhalisinin yaradılan çoxlu açıq problemi ilə üzəsində. Azgə-

Xü açıq problemləri düzəlsib. Azgərlilər ailələr çörək məməlatlarını kartofla əvəz ediblər. Yoxsul həyat tərzinə dözə bilməyən vətəndaşlar ölkədən miqrasiya etməyə çalışırlar. Ermənistən kəndlərində daha çox qadınlar, uşaqlar və yaşılı insanlar yaşayır. Çünkü əməkqabiliyyətli kişiler ölkə xaricində miqrant kimi çalışırlar. Ermənistən rəsmiləri bu ilin əvvəlindən pandemiya səbəbindən ölkə iqtisadiyyatında

dövriyyənin 20 faiz, ticarət və xidmətlərin isə 19-29 faiz azaldığını bildirirlər. Dağlıq Qarabağdakı iqtisadi imkanların əldən çıxmasından sonra isə bu rəqəmlər daha da böyüyüb. İtkilərin yerini isə yaxın illərdə doldurmaq mümkün deyil.

Bu arada Ermənistan Prezidenti Armen Sarkisyan Gümrüdə ictimaiyyətin nümayəndələri ilə görüşündə bildirib ki, ölkəni mümkün qədər düzgün rəslər üzərinə qoymaq lazımdır. O, hem baş nazir Paşinyanla, hem də müxalifət nümayəndələri ilə görüşdüyünü, bütün tərəflərin bir masa arxasında oturması üçün görüşləri davam etdirmək niyətində olduğunu qeyd edib: "Mən ilk gün kifayət qədər sadə və aydın bir tekliflə çıxış etdim. Hökumət istefa verməlidir, çünki sən uduzmuşsan, işi davam etdirmək çox çətindir. Hətta hökumət heç bir şeydə günahkar olmasa belə bu səhifəni bağlamaq və təmiz vərəqdən başlamaq lazımdı. Əgər biz bu gün "oyanmasaqq", sərvətimizdən necə istifadə edəcəyimizi müəyyənəşdirirəməsək, 5-10 ildən sonra daha böyük məğlubiyyətə uğravacağı"

Məqələyə yelə ugrayacaq .
Beləliklə , Armen Sarkisyanın bu fikirləri ölkənin hansı acinacaqlı durumda olduğunu göstərir. Ermenistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyaseti , Azerbaycanın məqsədönlü siyasi kuruşu və möhtəsəm qalebəsidir.

*Elçin CƏFƏROV,
“Azərbaycan”*